

Unudulmaz Akif Əzizovun şərəfli ömür yolу

Bu il noyabr ayının 2-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya üzrə elmlər doktoru, professor, "Əməkdar Elm Xadimi", "Şöhrət" ordenli Akif Əzizovun anadan olmasının 75 il tamam olur.

Azərbaycan kimya elminin inkişafında özünəməxsus yeri olan Akif Həmid oğlu Əzizov 1943-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Ağdərə rayonunun Umadlu kəndində, müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 1950-1960-ci illərdə Az.SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə (Mardakert) rayonunun Umadlu yeddiiliy və Çaparlı orta məktəbində almış Akif Əzizov 1960-1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur.

Təhsildə fərqləndiklərinə görə bir qrup tələbə, o cümlədən Akif Əzizov 1964-cü ildə ADU-nun ovaxtkı rektoru, akademik Ş.Mehdiyev və kimya fakültəsinin dekanı, professor C.Hüseynovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) göndərilmişdir. Orada polimer kimyasının əsasını qoymuş akademiklərdən V.A.Kargin və V.A.Kabanovun tələbəsi olmuşdur. Onların rəhbərliyi ilə elmi axtarışlar apararaq, yüksək vakuuumda buxar fazasında maye azotla soyudulmuş metal səthinə çökdürləmiş maqnezium metalinin təsiri altında akrilonitrilin metilmətakrilatla şüşə-kristal faza keçid temperaturlarında sopolimerləşmə reaksiyasını tədqiq etmiş, 1966-ci ildə universiteti kimyaçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitmişdir.

Onun sonrakı emek və elmi fəaliyyəti bilavasitə AMEA-nın Neft-Kimya Prosesləri İstututu ilə bağlı olmuşdur. MDU-nu bitirdikdən sonra akademik V.S.Əliyevin dəvəti ilə o, AMEA-nın Neft-Kimya Prosesləri İstututunun aspiranturasına daxil olmuş və SSRİ EA Neft-Kimya Sintesi İstututuna (Moskva) məqsədli aspiranturaya ezm olunmuşdur (1967-1970-ci illər). Orada görkəmli alımlar akademik B.A.Dolqoploskun və professor E.I.Tinyakovanın rəhbərliyi ilə O.K.Şarayevlə birgə metal-üzvi katalizatorlar istirakı ilə butadienin polimerləşmə sahəsində tədqiqatlar aparmışdır. 1968-ci ildə SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu ilə təltif edilmişdir.

1970-1972-ci illərdə Neft-Kimya Prosesləri İstututunda kiçik elmi işçi vəzifəsində çalışan Akif Əzizov 1971-ci ildə "Haloidxinonların istirakında nikelin n-allil kompleksləri əsaslı sistemlərin təsiri altında butadienin stereomüntəzəm polimerləşməsinin qanuna uyğunluqlarının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını SSRİ EA-nın A.V.Topçiyev adına Neft-Kimya Sintesi İstututunda müdafiə etmişdir.

Akif müəllim 1972-1985-ci illərdə Neft-Kimya Prosesləri İstututunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1985-ci ildən 1989-cu ilə ki mi "Metalkompleks katalizatorları" laboratoriyasına, 2003-2012-ci illər ərzində "Neft-Kimya proseslərində ion-mayeleri texnologiyaları" şöbəsinə rəhbərlik etmişdir. 1988-ci ildən 2014-cü ilə qədər institutun elmi işlər üzrə direktor müavini olmuşdur. Akif müəllim 80-ci illərin sonunda NKPİ-nin təklifi ilə yaradılan "Metorsin" elmi-texniki kompleksində baş direktor kimi 5 il ərzində bu istiqamətdə məqsədönlü elmi-tədqiqat işlərinə rəhbərlik etmiş, sürükü yağlarının keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra yeni üsul və texnologiyalar işləyib hazırlamışdır.

Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatlarının nəticələrini ümumileşdirərək 1991-ci ildə "Oligomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolü" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru, alimlik dərəcəsi almışdır. 1984-cü ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Baş elmi işçi, 1992-ci ildə "Kinetika və kataliz" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Onun uzun illər ərzində elmi fəaliyyəti AMEA-nın NKPİ-də bir çox yeni elmi istiqamətlərin yaradılması və inkişafı ilə bağlı olmuşdur. Onlardan ən vaciblərindən biri neft-kimya sintez proseslərində metalkompleks və metal-üzvi katalizatorların tətbiqi istiqamətidir. NKPİ-də hələ keçən əsrin 60-ci illərində akademik V.S.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə izotaktik polipropilenin titanerkibli katalizatorun istirakı ilə monomer mühitində alınma texnologiyasının işləniləb hazırlanması NKPİ-də metal-kompleks katalizi sahəsinin inkişafına böyük təkan vermişdir.

Akif Əzizovun elmi fəaliyyətinin əsas hissəsini bilavasitə rəhbərliyi

və istirakı ilə NKPİ-də aparılan metalkompleks və metal-üzvi katalizdə istifadə oluna bilən bir sıra yeni homogen və heterogenleşmiş kecid-metal komplekslərinin sintezi, onların katalitik xassələrinin öyrənilməsi; dienlərin xətti və tsiklik olikomerləşməsi və birgə olikomerləşməsi üçün yeni homogen və heterogenleşmiş metalkompleks katalizatorların yaradılması; olefinlərin selektiv dimerləşməsi, birgə dimerləşməsi və olikomerləşməsi üçün yüksək səmərəliliyə malik yeni katalizatorların işləniləb hazırlanması; aşağı və yüksəkmolekullu müxtəlif quruluşa malik stereorequlyar polibutadien istehsal üçün yeni bifunksional katalizatorların və texnologiyaların yaradılması; olikoalkilaromatik sintetik baza yağlarının etilendən birmərhələli alınma üsullarının və texnologiyasının işləniləb hazırlanması; olikomerləşmə və polimerləşmə reaksiyalarının metal-üzvi katalizində aktiv mərkəzlərin yaranması və elementar mərhələlərin təbəeti ilə bağlı bir sıra fundamental xarakterli tədqiqatlar; neft-kimya prosesləri üçün ion-maye sistemlərinin və texnologiyalarının yaradılması; akrilat monomerlərinin tənzimlənən radikal polimerləşməsi üçün yeni sistemin işləniləb hazırlanması; metal polimer nanokompozitin və faza kecid materiallarının alınması və xassələrinin öyrənilməsi; neft fraksiyalarından aromatik karbohidrogenlərin selektiv çıxarılması üçün ion maye tipli ekstragentlərin tətbiqinin nəzəri və praktiki əsaslarının yaradılması istiqamətlərində həyata keçirilmiş tədqiqatlar təşkil edir.

Akif müəllim ilk dəfə olaraq oligomerləşmə və polimerləşmə reaksiyalarında katalitik sistemlərin təsiri məchanizmlərinin klassifikasiyasını tərtib etmiş, bununla da o vaxt elmi izahı olmayan və bir-birinə zidd olan bir çox faktların izahını vermişdir. Onun rəhbərliyi altında işləniləşen yeni tipli bifunksional kobalt və nikel tərkibli katalizatorlar Türkiyənin "Petkim" firmasında, Rusiya Federasiyasının Yefremov "Sintetik kauçuk" zavodunda tətbiq olunmuş, sirkonium tərkibli metal-kompleks katalitik sistem keçmiş "Plastpolimer" Elmi-Tədqiqat Birliyində təcrübə-sənaye miqyasında etilenin selektiv olikomerləşməsi prosesində müvəffəqiyyətlə sınaqdandan keçirilmişdir.

Mərhum akademik 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri, AMEA-nın "Neft-Kimya, Kinetika və kataliz" Problem Şurasının, Dövlət Neft Şirkəti yanında neft emali üzrə Elmi-Texniki Şuranın, Nyu-York Elmlər Akademiyasının "Mineral və təkrar olunan karbonerkibli xammalın kimyası" Elmi Şurasının xarici üzvü, AMEA-nın Neft-Kimya üzrə Problem Şurasının üzvü, "Elm dünyası" jurnalının redaksiya heyətinin üzvü, Azərbaycanda yeni neft-qaz və neft-kimya kompleksinin qurulması üzrə ARDNŞ-in işçi qrupunun, neft-kimya sənayesi üzrə Azərbaycan-Tataristən əməkdaşlığı üzrə işçi qrupun, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkışafı Fondu və ARDNŞ ilə AMEA-nın birgə Elm Fonduñ ekspert komissiyalarının üzvü olmuşdur.

Sonrakı illərdə Akif Əzizov AMEA NKPİ nəzdindəki D.01.031 müdafiə Şurasının üzvü, sədr müavini, "Olikomerlər, monomerlər və kataliz" şöbəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının "Mineral və təkrar olunan karbonerkibli xammalın kimyası" Elmi Şurasının xarici üzvü, AMEA-nın Neft-Kimya üzrə Problem Şurasının üzvü, "Elm dünyası" jurnalının redaksiya heyətinin üzvü, Azərbaycanda yeni neft-qaz və neft-kimya kompleksinin qurulması üzrə ARDNŞ-in işçi qrupunun, neft-kimya sənayesi üzrə Azərbaycan-Tataristən əməkdaşlığı üzrə işçi qrupun, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkışafı Fondu və ARDNŞ ilə AMEA-nın birgə Elm Fonduñ ekspert komissiyalarının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri vəzifələrində çalışmışdır. Uzun illər NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış Akif Əzizov 2014-2016-cı illərdə AMEA-nın Polimer Materialları İstututunun (PMİ) direktoru olmuşdur.

AMEA-nın Polimer Materialları İstututunda kimyaçı alım A.Əzizov "Reaksiyayaqabil olikomerlərin, doymamış elastomerlərin və poliolefinlərin funksionallaşdırılması, olikomer-polimer, polimer-polimer kompozisiyalarının, o cümlədən nanokompozitlərin və doldurulmuş sistemlərin işləniləb hazırlanması" mövzusunda aparılan elmi işlərə rəhbərlik etmişdir. PMİ-də aparılmış tədqiqatlar nəticəsində İmpakt faktorlu jurnalarda dərc olunmuş 10-dan artıq elmi məqalənin həmmüəllifi olmuşdur.

AMEA-da doktorantura qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilmesi haqqında AMEA prezentinin 9 iyun



2015-ci il 227 №-li Sərəncamı ilə əlaqədar olaraq PMİ-də 2 ixtisas - 2304.01 "Makromolekullar Kimyası" və 2318.01 "Kompozit materialların kimyası və texnologiyası" ixtisas fənləri üzrə programların və həmin programlara uyğun test suallarının (test bankı) hazırlanmasına rəhbərlik edərək doktorluq imtahanlarının elektron test üsulu ilə keçirilməsini təşkil etmişdir.

Alimin rəhbərliyi dövründə yaradılan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 17.04.2015-ci il tarixli qərarı ilə İstututumuzun nəzdində elmlər doktoru və felsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.251 şifrlı Dissertationa Şurası hazırda fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Akif Əzizov ölkəmizdə və müxtəlif xarici ölkələrdə keçirilən mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elminin layiqince təmsil etmişdir.

Akif müəllim kimya sahəsində ingilis və rus dillərində nəşr olunmuş yüzlərlə aparıcı xarici jurnalın və 20000-dən yuxarı kitabı elektron bazasını yaratmışdır. Onun rəhbərliyi dövründə PMİ-nin 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) bukleti, "Polimer elminin və materiallarının müasir inkişaf istiqamətləri", "AMEA Polimer Materialları İstututunun tədqiqatları", "Kimya elminin və sənayesinin müasir problemləri" kitabları çap olunmuş, "Polimer sintezi: nəzəriyyə və praktika" kitabı ingiliscədən Azərbaycan dilinə tərcümə olunaraq çapa hazırlanmışdır.

Polimer Materialları İstututunda işlədiyi dövrde elmi rəhbəri və məsləhətçi olduğu doktorantların dissertasiya işlərinin yerinə yetirilməsində və tamamlanmasında onlara məsləhətler vermiş, əldə olunmuş nəticələrin təhlilində, məqalə və məruzə tezislərinin tərtib olunmasında onlara yaxından köməklik göstermişdir.

A.Əzizov 800-e yaxın elmi və publisistik əsərin, o cümlədən 79 müəlliflik şəhadənaməsi və patentin, 26 monoqrafiya və kitabı müəllifidir. Gökəmli tədqiqatçının çoxillik axarışlarının nəticələri xaricdə çap olunmuş 350-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Tanınmış beynəlxalq jurnalarda onun əsərlərinə bu gün də istinad olunur.

A.Əzizovun rəhbərliyi ilə kimya üzrə 19 felsəfə doktoru, 5 elmlər doktoru müdafiə etmişdir. 2015-ci ilde AMEA-nın 70 illik yubileyi mərasimində "Elmdən Təhsilə" adlı məqsədi proqramla bağlı irəli sürülen təşəbbüsə uyğun olaraq nümunəvi dərsler təşkil olunarkən Bakı şəhərindəki Texniki Humanitar Liseyə ilk nümunəvi dərsi akademik Akif Əzizov tədris etmişdir.

Akademik Akif Əzizov EA017313 nömrəli patente görə İxtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin qalibi olmuş və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komişinin Birinci dərəcəli Diplomu ilə təltif olunmuşdur.

Akademikin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, o, 1986-ci ildə "Əmək şücaəti" medallı, 2009-cu ildə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan kimya elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Akif Əzizov 73 illik ömrünü şərəflə yaşmış, vətənə, xalqa və elmə ləyaqətlə xidmət etmişdir. Şərəfli əmək və elmi biografiyası ilə gəncərimizə böyük örnək olan Akif Əzizov Azərbaycan elm tarixində görkəmli alım, nəcib insan və böyük şəxsiyyət kimi qalacaq, xatirəsi onu tanıyanlarla qəlbində daim yaşayacaqdır.

Solmaz RZAYEVA,
AMEA-nın Polimer Materialları
İstututunun Elmi katibi,
kimya üzrə felsəfə doktoru.